

2

2024

ISSN-0207-4710

# GÖYERCİN



## SƏRBAY

(Başqırd nağılı)

**B**iri var idi, biri yox idi, bir qoca, bir qarı var idi. Onların övladları yox idi. Ona görə çox fikir eləyirdilər. Saxladıqları Sərbay adlı it qismən də olsa, onlara tənhalıqlarını unutdururdu. Sərbay gözəl, yaraşıqlı bir it idi. Mehrlərini bu itə salan qocalar onu çox sevirdilər.

Ay dolandı, il ötdü, nəhayət, Allah bu qocalara bir övlad payı göndərdi. Onlar elə sevinir, elə sevinirdilər ki! Pərvanə kimi uşağıın başına fırlanırdılar.

Uşaq doğulandan sonra Sərbay istər-istəməz qocaların diqqətindən kənarda qaldı. Daha onu əvvəlki kimi ezişləmir, qayğısına qalmırdılar. Hətta bəzən ona yemək verməyi də unudurdular. Ona görə də it tezliklə arıqladı.

Özünü təhqir olunmuş sayan it çox fikir eləyirdi. Nəhayət, bir gün o, evdən meşəyə qaçıdı. Burada köhnətənisi olan bir canavarla rastlaştı.

Sərbayı çox fəqli bir görkəmdə, ariq və qəmlı görən canavar təəccübə soruşdu:

- Sərbay, köhnə dost! De görüm niyə belə qəmlisən?

Sənə nə olub axı? Elə bil heç həminki it deyilsən.

Sərbay dərdli-dərdli hürdü və öz dərdini könə tanışına danişdi:

- Əvvəllər ev sahiblərinin yeganə sevinci mən idim. Qocalar hər gün məni oxşayırlar, ezişləyirdilər. Elə ki, onların öz övladları dünyaya gəldi, mən tamam unuduldum. Olan-qalan xətir-hörətməti də itirdim. Onlar nəinki mənə nəvaziş göstərmədilər, hətta vaxtılı-vaxtında yemək verməyi də unuttular. Ona görə də həm acliqdan, həm də dərddən arıqlayıb bu kökə düşmüşəm.

Canavar dostuna toxraqlıq verdi. Dedi ki, darixmasın. Ona mütləq kömək eləyecək:

- Darixma, dostum. Yayda onlar taxıl biçməyə gedəndə sözsüz ki, övladlarını da özləri ilə aparacaqlar. Onların başı biçinə qarışanda mən uşağı götürüb qaçaram. Övladsız qalan qocalar yenə də sənə nəvaziş göstərməyə başlayarlar.

Onlar razılaşdırıldı. Sərbay səbirsizliklə yayın gəlmeyini gözlədi...

Nəhayət, yay geldi, havalar isinməyə başladı. Buğda zəmiləri dən tutdu. Biçin vaxtı geldi. Qoca ilə qarı övladlarını da özləri ilə apardılar. Uşağı bir ağacın kölgəsindəki arabanın içində yatızdırıb, özləri taxıl bişməyə başladılar. Sərbay da yaxında uzanmışdı. Ancaq onun gözüne yuxu getmir, səbirsizliklə canavarın gəlməyini gözləyirdi.

Nəhayət, canavar gəldi. O, arabaya yaxınlaşıb, uşağı götürdü. Canavar qaçmağa başlayanda uşaq yuxudan oyanıb bərkədən ağladı. Sərbay peşman oldu, onun körpəyə yazılı gəldi. Hüre-hüre canavarın dalınca qaçıdı.

Qocalar bunu gördülər. Onlar da ağlaya-ağlaya canavarın dalınca qaçmağa başladılar.

Var gücü ilə qaçan Sərbay axır ki, canavara çatdı. Uşağı ondan alıb qocaların yanına gətirdi. İtin bu hərəkəti qocaları çox duyğulandırdı. Övladlarını bağırlarına basıb sevincdən ağıldılar. Onlar Sərbaya nəvaziş göstərməyi, onun başını siğallamağı da unutmadılar.

O gündən sonra ailənin xoşbəxt günləri başladı. Qocalar vəfali iti mükafatlandırdılar, ona əvvəlkindən də çox qayğı və diqqət göstərdilər. Vaxtılı-vaxtında qidalanan Sarbay sağaldı, kökəldi, əvvəlkindən də güzel, əvvəlkindən də xoşbəxt bir it oldu.

Tərcümə edib uşaqlar  
üçün işləyən: R.Y.Əliyev

